

Nazakat

Ömürüm
gatan



**Nəzakət Salah qızı
Məmmədova** 1962-ci il-
də Bakı şəhərində ana-
dan olub. Bakı Dövlət
Universitetinin psixolo-
qiya fakültəsini bitirib.

Respublika Xatırə
Kitabı redaksiyasının
ə m ə k d a ş ı, “Ya d a
düşdü” jurnalının təsis-
çisiidir. Azərbaycan
Yazıcılar Birliyinin
üzvüdür. “Ömrüm”
(2008) və “Ömrün qata-
rı” (2013) kitablarının
müəllifidir.

Ailəlidir. 3 övladı var.

NƏZAKƏT

“Araz” 2013-ci ilin 1-ci mədrəsə
yılının 1-ci mədrəsə şagirdlərinin “Nəzakət” adlı
şəhərətəpə şəhərində keçirilən festivalda qazanılmış
ən yüksək mükafatın sahibi olmuşdur. Mətbət şəhərətəpə, mətbət
şəhərətəpə şəhərində keçirilən festivalda qazanılmış
ən yüksək mükafatın sahibi olmuşdur. Mətbət şəhərətəpə, mətbət

ÖMRÜN QATARİ

(şeirlər)

BAKİ

“Araz”-2013

Redaktor: Zülfüqar ŞAHSEVƏNLİ

**NƏZAKƏT
ÖMRÜN QATARI**

Bakı, "Araz" nəşriyyat, 2013, 120 səh.

"Ömrün qatarı" Nəzakətin oxucularla yeni görüşüdür. Kitabda toplanmış şeirlərin əksəriyyətinin ruhunda "könlük ki var, şüşədir, sinsə onu kim yamar?" – sualının acı göynərtisi var. Alınmayan qisasınızın, qında qalan qılıncımızın, Şuşada bayraq kimi göylərə ucalmaq üçün yol gözləyən qanlı şəhid köynəklərimizin gecikmiş etirafıdrırm "Ömrün qatarı"nın yükü?

Həzin sevgi şeirlərində belə oxucunu ana təbiət kimi düşüncələrə qərq edən Nəzakət xanım ayrı-ayrı anların əhval-ruhiyyəsini, poetik biçimini zəngin palitrası ilə bizə təqdim edir. Oxular bir ömrün dörd, həm də dərd fəslini yaşayacaq, axtardıqları bir çox sualların cavabını şeirlərdə tapacaqlar.

N 4957632879
050 2013

© "Araz", 2013

REDAKTORDAN

Dünyada bütün tilsimlərin, bağlı qapıların açarı səmimiyyətdir. Şeirlərinin ovsunuyla, misralarının sehriylə könüllərə yol çəkən, iliq yaz günəşi kimi ürəkləri isidən qələm dostum Nəzakət xanımın şeirlərini oxuyub başa çatandan sonra içimdə dərd, kədər, sevgi qarşıq bir işqvardı. Yadıma Əli Kərimin sözləri düşdü:

*Biz dərdin, kədərin özündən belə
Onlara səadət yaratmalıyıq.*

Nəzakət xanımın da dərdlə yoğrulu şeirlərinin hamisində çilik-çilik olmuş, sınmış könüllərə, talelərə bir ana, bir bacı avazıyla ufaciq sığal çəkmək var. Bu sevgi ananın balasına, yerlərin göylərə olan sevgisi kimidir.

Duyduğu, hiss elədiyi, yaşadığını anlara poetik don biçim, onları əzizləyə-əzizləyə ürəyinin günəvər yerində qoruyub saxlayan və günlərin bir günündə gizli bir sırrı açılmış kimi dostlarına piçilti-piçilti oxuyan Nəzakət xanımın şeirlərində

*Bayrağına, himninə, şərəfinə and içən
Zabit anasıyam mən!*

— deyən qeyrətli vətən qızı, "qəzəbi, nifrətiylə düşmənini öldürən" cəsur Azərbaycan şairəsidir.

"Haqqa qovuşdurən şəhid zirvəsi", "Yurd həsrəti", "Həsrətəm", "Dərd" şeirlərində biz qaysaq bağlamayan, göyür-göyür göynəyən yaralarına duz basan həssas bir söz adamının göynərtilərini görürük.

Nəzakət xanımın bütün şeirlərində, hətta sevgi şeirlərində belə ağlayan bir cüt qadın – ana gözləri var. Mən bu şeirlərin bir çoxunda: "Ana itirmişəm ana yaşında" deyən böyük şairimiz Məmməd Arazın nəfəsini duydum. Sanki...

*Həsrət çəkən gözlərim dikilir yollarına,
Darixiram, ay ana.
Gülüşünü gəzirəm yad dodaqlar qaçanda,
Mən ətrini gəzirəm çöldə güllər açanda.
Toxunuram güllərə mən sənin əlin ilə,
Oxşayıram onları hey sənin dilin ilə.
Nə edim, necə edim?*

*Heç nə yetmir dadima, sən düşəndə yadıma,
Darixiram, ay ana.*

Nəzakət

qəribə bir səmimiyyət var. Bu səmimiyyətin haləsi, aurası, şüaları uzun müddət səni yaman gözdən, yaman sözdən qoruyur. Poeziyanın qüdrəti, poeziyanın sehri də budur.

Dünyada bir "söz yarası" sözü var. O ictimai məzmun kəsb edəndə, qaxınca çevriləndə yerin yarılmاسını istəyirsən... Nəzakət xanım fərarilik edən, döyüş meydanından qaçan, sonra da bir xəlvət guşəyə çəkilib "bağışla bizi, vətən", – deyib "şerif" yazanlara, "dəsmal götürüb ağlayanlara" cavab kimi bir tərs şapalaq – "Vətən, bizi bağışlama" şeirini yazıb:

*Ad günüməndən bircə-bircə seç günü,
Göydən niyə daş yağmadı köç günü?!
Köçkünyəm, yüz illərin köçkümü,
Vətən, bizi bağışlama!*

*Zəhər dadır ayrılığın qar dadi,
Ərənlərin varsa əgər, hardadı?
Qız-gəlinin əsir düşüb, dardadı,
Vətən, bizi bağışlama!*

Məncə vətən qarşısında ən böyük səmimiyyət, ən acı etiraf budur. Üstəlik bu şeiri yazan:

Çörəyin ətrini, dadını, tamını yaxşı bilənlər dənin hansı dəyirmando üyüdüyüünü də yaxşı bilirlər.

Nəzakət xanımın oxucularına təqdim etdiyi şeirlər qədimi su dəyirmanlarının üyüdüyü undan bişirilmiş bin-bərəkətli, ətirli çörək qədər şirindi, doğmadı. Bu bənzətməni bir də ona görə işlətdim ki, öpüb gözümüzün üstünə qoyduğumuz çörək bizim üçün müqəddəs olduğu kimi yaxşı söz, yaxşı şeir də eləcə gözümüzün üstündə, ürəyimizin başındadı.

Şeirləri oxuya-oxuya pəncərədən asılmış bir tül arxasından görülmüş kimi hiss edib, duydum ki, şeirlər boyu-buxunu, biçimi, danışığı, gülüşüylə Nəzakət xanıma necə də oxşayır. Hə, görünür içdən, könüldən, candan gələn şeir belədir. "Daşdan sözülən su kimi".

"Qar yağır", "Gəl dərdləşək", "Sən var ikən", "Tənha qadın", "Bacımın yaddası", "Ömrüm" və başqa neçə-neçə oxuduğum şeirlər Nəzakət xanımın bitkin yaradıcı obrazını gözlərim önündə canlandırdı. "Həmdəmim dəniz" şeirində gözəl bir misra var:

"Bunu bil ki, hər dənizin özü boyda ürəyi var".

İstedadlı qələm dostumuz Nəzakət də bax, özü boyda ürəyi, ayı, günəşi, göy üzü olan şeirləri ilə görüşünə gəlib, əziz oxucu!

Mən səni bu şeirlərlə baş-başa qoyuram.

Zülfüqar ŞAHSEVƏNLİ

"BİR QOM BƏNÖVŞƏ – DUYĞULAR KARVANI"

Xoş gördük, "Ömrün qatarı"! Gelişin mübarek!
Səni ürəkdən alqışlayır, salamlayıram.

Mən yeni şeirlər toplusu ilə – "Ömrün qatarı" kitabı ilə baş-başayam. İrili-xirdalı şeirlərə dost gözü, dost istəyilə baxıram. Üzüm də, könlüm də gülür. Bu incə duygular çələngi ilə tanış olduqca, kitabın səhifələrini çevirdikcə özüm də duygulanıram. Ürəyimin dərinliyində şair bacımıza "əhsən" deyirəm.

"Ömrün qatarı" Nəzakət xanımın yeni toplusu – ikinci kitabı, "Ömrüm"ün davamı, varisidir. Mən şairin ilk kitabı ilə də tanışam. Ona uğur diləmişəm. Nəzakət xanımla tanış olarkən sevindim ki, zəndim məni aldatmayıb. Şairin ehtiyatla, çəkinə-çəkinə mənə təqdim etdiyi şeirlər gələcək kitabının səhifələrində boy verib boyلانacaq, səslənəcəklər.

Kitabın leytmotivi ürəkləri riqqətə gətirən, oxucunu düşüncələrə daldıran qanadlı bir ovqat bəsləyən "Ömrün qatarı" şeiri ilə bağlıdır. Mənə elə gəlir ki, bu şeir oxucunun düşüncələr dünyasına bir açardır:

Ömrünə ömür qatar

Neçə qışın, baharın.

Könlündən keçən qatar

Sənin ömür qatarın.

Bu ömür qatarına

Kimlər, harda minəcək?

Kimi yarı yoldaca,

Kimi sonda enəcək.

Bu qatarlar könlünün

Göynəyindən keçəcək.

Dərdinin-kədərinin

Köynəyindən keçəcək.

Əlvida deyəcəksən,

Əlvida deyənlərə.

Bu ömür qatarına

Talesiz minənlərə.

Nəzakət xanım söz adamı, ədəbiyyat adamıdır. Elə buna görə də "Yada düşdü" kimi sevilən, seçilən, sanballı bir jurnalın təsisçisidir. O, sözün keşiyində dayanır. Buna görə də yazziqlarına böyük məsuliyyətlə yanaşır. O, belə bir jurnalın qayığını çəkir, necə deyərlər, ocaq başında közün, nəşrdə sözün qədrini bilir, öz yazziqlarına daha tələbkarlıqla yanaşır.

Mən əlimdə olan şeirləri tək-tək təhlil etmək

Nəzakət

fikrində deyiləm. Deyildiyi kimi, mən Nəzakətin şeirlərində səmimiyyəti, müqəddəs kədəri, zərif hiss və duyğuların təsvirini, həllini daha çox xoşlayıram.

Mən elə bilirom ki, sevgi-ayrılıq kədəri, anabala kədəri, səni əhatə edən mühitin kədəri, fərqi yox – bu dəndləri çox vaxt səhifələmək olmur: toplanır, preslənir, həb halına salınıb udulur... və ürəkdə qalır. Bu, hər kəsin müqəddəs kədəridir.

*Sən mənə bir dünya sevinc də versən
Kədərim dillənir yenə sonunda.
Həsrət yollarının yorğunuyam mən
Məni tək qoymusan qəmin yanında.*

Dediym kimi, "Ömrün qatarı" bir qom bənövşəni xatırladır. Hər bənövşə misranın öz ətri, öz təravəti var. Demək, kitab alınıb, şeirlər toplusu var, yaşamağa üz tutub.

Mənə isə o qalır ki, "Ömrün qatarı"na yaxşı yol, oxucu istəyi, müəllifə sevinclər arzulayım.

Yaxşı yol, "Ömrün qatarı"!

MUSA YAQUB

VƏTƏN, BİZİ BAĞIŞLAMA
**Saralmış
yarpağa
bənzəyir
ömrüm**



VƏTƏN, BİZİ BAĞIŞLAMA

Qarabağın yağıların tapdağı,
Meşələrin yalquzaqlar oylağı,
Yaman olduq yad dillərin qınağı,
Vətən, bizi bağışlama!

Ağ günümüzən bircə-bircə seç günü,
Göydən niyə daş yağımadı köç günü?!
Köckünüyəm, yüz illərin köckünü,
Vətən, bizi bağışlama!

Baxışları gül-çiçəyi kəsirdi,
Gəzməyəndə dağı-daşı küsürdü.
Yurd yerləri, aman Allah, əsirdi,
Vətən, bizi bağışlama!

Budanıbdı, nə sağ qalib, nə sol var,
Mənim üçün nə ağa var, nə qul var.
Xan Arazdan Təbrizəcən nə yol var?
Vətən, bizi bağışlama!

"Cıdır düzü" deyib, könül dağladım,
"Şuşa" deyib, sellər kimi çağladım.
Xarı bülbül qaldı xara, ağladım,
Vətən, bizi bağışlama!

Yağmalandı ocaqlarda varın, hey...
Kafırlarə qismət oldu barın, hey...
Dədəm Qorqud, çatlamazmı gorun, hey...
Vətən, bizi bağışlama!

Zəhər dadır ayrılığın qar dadı,
Ərənlərin varsa əger, hardadı?
Qız-gəlinin əsir düşüb, dardadı,
Vətən, bizi bağışlama!

Avandını alan alıb, tərs tutub,
Dar yaxandan min dilbilməz kəs tutub.
Harayından bu dünyani səs tutub,
Vətən, bizi bağışlama!

Dağın-düzün yenə bizim olunca,
Verən-verdi, səni yaddan alınca,
Qanın axıb, bu qan yerdə qalınca
Vətən, bizi bağışlama!

Qəzəbini öz içində hörən, gəl,
Qara başın Babək kimi verən, gəl,
Koroğlu tək meydanlara girən, gəl,
Bəlkə Vətən bağışladı bizləri.

İrəvanda gur səsimiz döyüñə,
Qarabağda bayraqımız öyüñə,
Ayaqyalın gedim o toy-düyüñə,
Öpsün Vətən torpağını gözlərim,
Dəysin vətən torpağına dizlərim.

HAQQÀ QOVUŞDURAN ŞƏHİD ZİRVƏSİ

Göyləri titrədir ahi-naləsi,
Ana layla deyir qəbir daşına.
Hər gün qucaqlayıb soyuq məzarı,
Sanki gəlib keçir beşik başına,
Həzin layla çalır qəbir daşına.

Oğullar içində gəzir oğlunu,
Güç verir gözünün həsrət yaşına.
O qədər sözü var, kimə desin ki,
Dərdini söyləyir məzar daşına,
Ana sığal çəkir qəbir daşına.

Gündə bir arzusun söyləyir ana:
– Axı, heç keçmədin bəy otağına.
Xonçanı tutmadım, xına yaxmadım
Gülüzlü gəlnimin əl-ayağına.
Ana gileyənir qəbir daşına...

Göylərə yalvarır məni də apar,
Sözümü deməyə çatıım taxtına.
Göylərdən səs gəlir: – Sənin oğlunun
Şəhid ucalığı düşüb baxtına.
Ana layla deyir şəhid oğluna.

Oğlunun qəbrinin üstünə gedən
Ananın harayı, dərdin səsidir.
Tanrı dərgahında uca sayılan
Oğlunun yetdiyi şəhid zirvəsi,
Ananın yeganə təsəllisidir.

YURD HƏSRƏTİ

Çatlayır nar kimi sinəmdə ürək,
Qədrini vaxtında biləydik gərək.
Kaş külək olaydım, dəli bir külək,
Əsəydi üstündə sözüm yurdumun.

Qara qayasına dağ qalam deyib,
Dağlara uçulmaz ağca dam deyib,
Çopur daşına da öz balam deyib,
Qalandı üzündə izim yurdumun.

Təbrizi, Dərbəndi daladı getdi,
Göyçəni odlara qaladı getdi,
Şuşanı yad əllər taladı getdi,
Üstündə olmadı gözüm yurdumun.

Dərd üstə qoyulmuş qaraca taxdı,
Bu da bir taledi, bu da bir baxdı,
Bölnüb yüz yerə gör bir nə vaxtdı,
Yanında qaradı üzüm yurdumun.

Yolunda kəsilən, eh... baş olaydım,
Dərdinə-sərinə sirdəş olaydım,
Düşmənə atılan bir daş olaydım,
Qurbanı olaydım özüm yurdumun.

HƏSRƏTƏM

Durnalar köç edir payız gələndə,
Boş qalır "evləri", yurd-yuvaları.
Dönürlər yenə də bahar gələndə,
Yenə doğmalaşır "yad" yuvaları.

Gör neçə payızdır, gör neçə yazdır,
Həsrətəm ocağı sönmüş yurduma.
Durnalar qayıdır, mən qayıtmıram
Bəxti əllərimlə dönmüş yurduma.

Mən də dönəcəyəm günün birində,
Ürəyim deyir ki, çox belə getməz.
Lazımsa ölümə verib ömrümü,
Dünyaya deyirəm: – Yox, belə getməz.

Elimə həsrətəm, yuvama həsrət,
Vurub dağıdacam bütün sədləri.
Aşıl keçəcəyəm nə vaxtsa, əlbət,
Sərhəd tək çəkilmiş o məftilləri,
Sərhəd tək çəkilmiş o məftilləri...

ZABİT ANASIYAM MƏN!

Milli Ordumuzun zabiti oğlum Ramilə

Beşiyini asmişam, gözüm tək qorumuşam,
Yuxusuz gecələri gündüzlərə qatmışam.
Şirin-şəkər balama həzin layla çalmışam,
Beşiyinə, laylana, övladına bağlanan,
Zabit anasıyam mən!

Şükür, sənin yanında alnim açıqdır, Vətən.
Bir cəsur, bir qəhrəman oğul böyütmüşəm mən.
Bir qarış torpaq üçün canını fəda edən,
Bayrağına, himninə, şərəfinə and içən
Zabit anasıyam mən!

Rahat yuxu yatıram, çünki düşmən yatmayıb.
Hələ çox "arzusu" var, arzusuna çatmayıb.
Bəxti yatmış dərdləri bir kimsə oyatmayıb.
Düşmənin arzusunu gözlərində öldürən
Zabit anasıyam mən!

Dağlarımın başında buludlarım ağlayır,
Dili batmış o yetim bulaqlarım ağlayır.
İçimdə qəzəb, nifrət çaylar kimi çağlayır,
Məni bu intiqama, bu qisasa səsləyən
Zabit anasıyam mən!

Düşmənə "göz dağı"san, gücümüzən, qüvvətimizən.
Ürəyimin təpəri, gərəyim, köməyimizən.
Vətənin "dar günü"ndə səsinə hay verənsən,
Bu torpağa, bu elə, bu Vətənə bağlısan.
Səni Vətənə verdim,
Sən Vətənin oğlusan!

DƏRD

Deyirlər hər dərdə məlhəm zamandı,
Bəs zaman dəndləri niyə azaltmır?
Niyə dərd üstünə dəndlər qalanır,
Zamanın gücümüz dəndlərə çatmır?

Dərdin ölçüsü var, dərdin çekisi
Ayi var, ili var, çarəsizi var.
Allah dərdi verib dərd çekənlərə,
Qayada, daşda da dərdin izi var.

Dəndlər çeşid-çeşid, dəndlər növbənöv,
Göyün yer dərdi var, yerin göy dərdi.
Bu cadar səhralar yağışa həsrət,
Bu cadar dodaqlar çəkir ney dərdi.

Gör neçə illərdi gör-gör göynəyir,
Qaçqının yurd dərdi, vətən dərdi var.
Yüz il əkilməyən torpağımızın
Köksündə sizlayan kotan dərdi var.

Yuxusu nə vaxtdı ərşə çekilib,
Pullunun bir yatır, dövlət dərdi var.
Qarabağ qalıbdı boynu bükülü
Yatmış vicdanların qeyrət dərdi var.

Deyirlər hər dərdə məlhəm zamandı,
Bəs zaman dəndləri niyə azalmır?
Niyə dərd üstünə dəndlər qalanır,
Zamanın gücümüz dəndlərə çatmır?

DARIXIRAM, AY ANA

Həsrət çekən gözlərim dikilir yollarına
Darixıram, ay ana.
Gülüşünü gəzirəm yad dodaqlar qaçanda,
Mən əstrini gəzirəm çöldə güllər açanda.
Toxunuram güllərə mən sənin əlin ilə,
Oxşayıram onları hey sənin dilin ilə.
Nə edim, necə edim?
Heç nə yetmir dadıma, sən düşəndə yadıma...
Darixıram, ay ana.

Bu dünyada dərmanı tapılmayan dərdimsən,
Məndən nəyi apardın, mənə nəyi verdin sən?
Xəzel olub döşənim gələn yollarına mən
Sənsizlik həsrətindən qisası necə alım?
Mənə necə qırırsan, xəzel ömrü yaşayım?
Məni qovuşdur yenə analı anlarımıma,
Körpəcə quzu kimi xinalı anlarımıma.
Darixıram, ay ana.

Səsin gəldiyi yerdən gəldi baharım, yazım,
Səsinə qurban olum, hanı o xoş avazın?
Sənsiz dünyam qarışır, bu ömür nəyə lazım?
Hara tələsdin belə, bu imiş qara yazın?
Zümrümə eləyərdin "Qaragılı" havasın
Mən də heyran qalardım, o şirin avazına
Darıxıram, ay ana.

Əllərinə toxunsam, dərdim çıxar yadımdan,
Dönüb uşaq olaram, yüyürəm üstünə.
Sənə heyran olaram, sənə qurban olaram.
Düşərəm mən analı günlərimin sehrinə,
Necə həsrət qalmışam əllərinin mehrinə.
Öpərəm, oxşayaram tellərindən birbəbir,
Ətirli nəfəsinlə mənə dünyani gətir.
O xoş, o gözəl anlar düşər yenə yadıma,
Darıxıram, ay ana.

Böyüdüñ, "od götürdün" kipriyinlə, gözünlə,
Mənə dünyani verdin bircə kəlmə sözünlə.
Mehriban davranışısı, dözümü, sədaqəti
Sən verdin, gözəl anam, ləyaqəti, qeyrəti.
Səndən aldığım dərslər hər an gəlir karıma,
Sənsiz qar yağğıb sanki gül açan baharıma.
Darıxıram, ay ana.

Gördüyüüm hər zərrədə səni axtarıram mən,
Gəl, gözümün işığı, sənsiz darıxıram mən.
Bu ayrılıq bənzəməz heç bir ayrılıqlara,
Gəl, aydınlıq gətir sən, bütün qaranlıqlara.
Gəlmək sənə çətinsə, məni çağır yanına,
Darıxıram səninçün, darıxıram, ay ana.
Darıxıram ay ana!

QAR YAĞIR

Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Dünyanın ağılığı üzünə çıxır.
Yerlər də gözləmiş qar gelişini,
Alır, qucaqlayır, köksünə sıxır.

Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Torpaq bərəkətə bələnir yatır.
Çilpaq ağacların qol-budaqları
Bir ana hərinə bələnib yatır.

Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Rəqs edir elə bil hər qar dənəsi.
Gözümün önünə gəlir uşaqlıq, –
Həyatda hər fəslin öz ənənəsi...

Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Qara qan ələyir o qanlı Yanvar.
Məsum insanların qanı üstünə
Qərənfil döşeyən tarixlər də var.

Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Şəhid Xocalının yarası üstə.
Şuşa nəfəsini öpüb bu qarın
Qoyuram gözümün qarası üstə.

Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Örtük salır şərə, çirkinliklərə.
Bəyaz yaraşığın ərməğan edir
Ruhları oxşayan gözəlliklərə.

Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Min şükrə edirəm mən bu ülfətə.
Qar ruzi, bərəkət, qar təzə ümid,
Yer də möhtac imiş bu məhəbbətə.

Qar yağır.
 Naxışlı, dümağ, bəmbəyaz.
 Yağın yerə-yurda, çölə-çəmənə.
 Kaş insan ömrünə qış tələsməsin.
 Yağmasın qar, yağış insan ömrünə.

ÖMRÜN QATARI

"Könlümün içindən keçir bu qatar"

Əflatun AMAŞOV

Ömrünə ömür qatar
 Neçə qışın, baharın.
 Könlündən keçən qatar
 Sənin ömür qatarın.
 Bu ömür qatarına
 Kimlər, harda minəcək?
 Kimi yarı yoldaca,
 Kimi sonda enəcək.
 Bu qatarlar könlünün
 Göynəyindən keçəcək.
 Dərdinin-kədərinin
 Köynəyindən keçəcək.
 Əlvida deyəcəksən,
 Əlvida deyənlərə.
 Bu ömür qatarına
 Talesiz minənlərə.

"Kaş ki..." həsrətlərinin
Önündə diz çökəssən.
Saralmış yarpaqların,
Əllərindən öpəssən.
Ömrün günbatanına
Kaş qatar tələsməsin.

Kaş yolunun üstündə
Açı rüzgar əsməsin.
Boynubükük bənövşən
Bu yaz səndən küsməsin.
Ən sonuncunidanı
Ümid əli qoparsın.
Qoy ömür qatarını,
Ümid çəkib aparsın.

GƏL, DƏRDLƏŞƏK

Şairə bacım Fərqanəyə

Deyirsən ki, gəl, dərdləşək, anam-bacım,
Sən anam ol, mən də bacın.
Dərdi-səri bölüşdükcə
yüngülləşsin dərdim-acım.
Hara getsəm, hara qaçsam
Dərd olubdu yol yoldaşım.
Dəndlər var ki, ürəyimdə sadalasam,
Qorxuram ki, ürəyin tab gətirməsin,
gözəl bacım.
Qorxuram ki, utanasan, dərd dediyin
dərdlərindən.
Dərdinə mən qurban olum,
Dərddən qaçıb qurtulmağı bacarmayan
şair bacım.
Deyirsən ki, gəl, dərdləşək, anam-bacım.
Dərdlərindən dərdlərimi dinləməyə
halınmı var?
Hansi birin söyləyim mən,
Ay dərdimə hali bacım,
Dinlədikcə dərd-sərimi
Unudasan dərd-sərini?
Deyirsən ki, gəl, dərdləşək,
gəl dərdləşək, anam-bacım...

PAYIZ

Əl çəkib hər yana qızılı payız,
Ağaclar soyunub yaşıl donunu.
Üzünə ölümün sarısı çökən
Yarpaqlar gözləyir ömrün sonunu.

Baş çəkib bu "evdar" payız küləyi
Hər yanı – dərəni, düzü dolandı.
Ərköyun uşağa dönübü göylər,
Bir kəlmə deməmiş gözü dolandı.

Düşüb yol gedirəm tale boyunca,
Hər yanda önmə çıxır bu payız.
Bacımın ağaran telindən düşür,
Anamın qəbrindən baxır bu payız.

Bu payız elə bil acığa düşüb,
Yayın günəş rəngin pozur beləcə.
Hayana çatırsa, sarı qələmlə
Özünün adını yazır beləcə.

Onu çox gözləyib nişanlı qızlar,
Kim deyir əlləri boş gəlib payız?
Bərəkət fəslidi, toylar fəslidi,
Açın qapıları, xoş gəlib payız.

BƏNÖVŞƏ

Ətrin biuş edir çölü, çəməni,
Güllərin incəsi zərif bənövşə.
Təbiət özü də qoruyur səni,
Şəninə yaraşır tərif, bənövşə.

Əzəldən bahardı sevgilin sənin,
Altından baxırsan qarın, bənövşə.
Yolunda boynunu büküb durmusan,
Yoxsa vəfasızdır yarın, bənövşə?!

Bahara ilk könül verən sən oldun,
Kolların dibində bitdin, bənövşə.
Baharsa könlünü çox gülə verdi,
Gül-ciçək içində itdin, bənövşə.

GÖZÜN YADDAŞI

Gözüm su içmədi ağlım kəsəndən,
Gözümün tutduğu sözümdən düşər.
Ayrılıq deyilən gözəgörünməz
Yaş olub görünər, gözümdən düşər.

Eşitmək yaxşıdır, bundan yaxşısı
Bir dəfə göz ilə görməkdi, bildim.
Hər anı kərpic tək gözün əliylə
Yaddaş divarına hörməkdi, bildim.

Yeri də, göyü də qamarlayıbdı,
Bu kimin gözüdü yeyir, eləcə...
Leylinin gözləri min illərdi ki,
"Kül oldum eşqimdə", – deyir eləcə.

Gözünün səsindən qulaq tutulur,
Bu kimin gözüdü İraqdan baxır?
Çıxası gözlər var – Qarabağdadi,
Oymalı gözlər var, qıraqdan baxır.

Gözlərim göylərə dikilib qalıb,
Nə gördü yaddaşa hörsün qayıtsın?
Əllərim yetməyən, sözüm çatmayan
Tanrıını bircə yol görsün, qayıtsın.

SƏN VAR İKƏN

Bacima

Səbr geydim, dözüm geydim,
Tanrı mənə nə verdişə
şükür dedim.

Verdi sevinc
damcı-damcı,
Ayrılıqlar qucaq-qucaq,
Həsrət, kədər ətək-ətək,
dolu-dolu ağrı-acı.
Bəlkə elə ağrılardan qurtulmağa,
dərdi-səri unutmağa

Verdi mənə
ümidlərə yol tapası göz işığı,
ömür-günün yaraşığı,
bircə bacı.

Acıları uda-uda
böyüdük biz,
Arzuların qanadında

Yer idik biz, göy idik biz.
 Dərdlərini danışmadı
 dağ-daşa da,
 Baş əymədi məğrur anam qardaşa da.
 Acıları zərrə-zərrə,
 damla-damla
 Şirin etdik, dözüm adlı,
 inam adlı bir inamlı.
 Bacım mənim,
 başimdakı tacım mənim.
 Unut, – dedin ötənləri,
 bir yuxutək bitənləri.
 Ayrıl, – dedin xəyallardan,
 bu günündən sabaha bax,
 Ümidləri yoldaş eylə
 öz ömrüna
 varaq-varaq.
 Əhsən sənin varlığına,
 Bu uçulmuş qəlb evimi
 Sənsən quran, sənsən tikən.
 Ta qorxmuram ata-ana
 yoxluğundan
 Sən var ikən!

ATA

Qürurum, vüqarım, həm güvənc yerim,
 Əlçatmaz zirvəsən, bir qarlı dağsan.
 Sən mənim ən ali həyat məktəbim,
 Ata, ölməmisən, qəlbimdə sağsan.

Qulaqda sırgadı, ürəkdə səsdi,
 Sözlərin yaddaşa hördüklərimdən.
 Bu ömür yolunda sənsən bələdçiim,
 Yükümü tutmuşam gördüklərimdən.

İndi də ruhundur məni qoruyan,
 Bu günə adınla gəlib çıxmışam.
 Həyatın ən çətin imtahanından
 Sənin öyüdünlə qalib çıxmışam.

HƏMDƏMİM DƏNİZ

Dəniz, sənlə dərdləşəndə,
Qəlbim yaman rahatlanır.
Duruluram sularıntək,
Sızıldamır dərdli ürək.

Həmdəmimdər mavi sular,
Sualima cavabları
 öz dilində
ləpələrin piçildayar.
Söylə, açsam ürəyimi
Dərdlərimə gütün çatar?!

Dalğa-dalğa, ləpə-ləpə
 dinən dəniz.
Gözlərimdə bir insana
 dönən dəniz...

Həmsöhbətim, qorxma,
 boşalt ürəyini.
Burda qoy get,
 səni sixan sixintini,
 kədərini.

Çox dəndləri mən udmuşam,
Eh... dəndlər də yaratmışam.
Ümmansızam, hər dərdinə
 gütüm çatar.
Bunu bil ki,
 hər dənizin
 özü boyda ürəyi var.

ÖMRÜM

Saralmış yarpağa bənzəyir ömrüm,
Sanki payız gəlib, xəzan düşübdür.
Durub əl açmışam bahara sarı,
Sıxıb əllərimi qış görüşübdür.

Sarı çiçəyimə qonmaz sübh şəhi,
Telimi oxşamaz bir də yaz mehi,
Görəsən bəs qısa çatarmı ömrüm?
Qışdır son mənzilim, qışdır, ay gülüm.

BACIMA

Təkəm, baxıb gördü ki,
Səni Tanrı verdi ki,
Həyatda doğmam olsun,
Dərdimi-sevincimi,
acımı-şirinimi,
yarı bölənim olsun.
Qəmimi azaldanım,
Şad günümde qol açıb,
Deyib-gülənim olsun.

Təkcə güvənc yerim yox,
həm ərk edənim mənim.
Həm bacım, həm rəfiqəm,
həm də ömür yolum
birgə gedənim mənim.
Şah taxtını neynirəm,
Başında tacım mənim?
Min qardaşa əvəzsən,
Qeyrətli bacım mənim.

DÜNYA

Nə deyim mən sənə, amansız dünya,
Neynirəm seçilmir qaradan ağım.
Həsrətin əlində ruhum göynəyir,
Tək sənə yetməyir hayım, sorağım.

Yormusan, yamanca yormusan məni,
Sən demə, bitməzmiş zülmün-zillətin.
Arzumun dalınca qaldı gözlərim,
Yolların daşlıdır, yüyürmək çətin.

Sən elə beləsən başdan, binədən,
Bilirəm, heç kəsə qalan deyilsən.
Sonuma gedirəm hey addım-addım,
Bilirəm, mənim də olan deyilsən.

Yaş olub gözündən düşənə kimi
Əlindən nə çəkdir, biləydin barı.
Bir gün üz döndərib, üzündən sənin
Çıxb gedəcəyəm göylərə sarı.

BACIMIN YADDAŞI

*Bir keçmiş var – yada salmaq istəmirəm,
Bir dünən var – dönüb baxmaq istəmirəm.
Bir sabah var – ümidi bu sabaha bağlamışam,
Ürəyimdə ömrüm boyu ağlamışam.*
(bacım)

Bir keçmiş var – yada salmaq istəmirəm,
Yaşadığım o illəri xatırlamaq istəmirəm.
İstəmirəm itirdiyim uşaqlığı yada salım,
İstəmirəm acı dolu gəncliyimi xatırlayım.

İstəmirəm o keçmiş – orda qalib
oyuncaqsız uşaqlığım,
Orda qalib şirin-şirin söylədiyim
"ata" sözü.

İstəmirəm gözəl anam kişiləşsin,
ata olsun.

İstəmirəm zərifliyin, xanımlığın
xatırlayıb, desin özü.

Bir dünən var – dönüb baxmaq istəmirəm,
Dönüb baxsam, baxışlarım donub qalar
İtirdiyim gəncliyimin xəyalında.
Dönüb baxsam, anam yenə sevə-sevə,
Qalacaqdır saçlarının sığalında.

Bir bu gün var – yaşayıram bu günümlə
Bu günümə sığınıbdır
keçmişim də, dünənim də.
Bir sabah var – ümid atın
sabahlara çapacağam.
Mən ömrümü sabahlara bağlayıram.
İtirdiyim hər nə varsa,
sabahimdə tapacağam.

BAĞIMIZ

*Uşaqlıq illərimin ən şirin,
ən unudulmaz anları –
Vişnyovka bağları*

Həmin günəş, həmin torpaq,
Həmin evdi, həmin ocaq.
Gözlərimin qabağında
Həyətdəki çarhovuzdan,
Su daşıyan həmin uşaq.
Bir də həmin qum üstüne sərələnib,
qumda bişən salxımlardır,
salxım-salxım,
qucaq-qucaq.

Həmin quyu –
ətrafına yiylardıq,
fırıfırı tək fırlanardıq.
O da bizə bir oyuncaq.
Budur həmin külək döyən çardağımız,

Qalxıb ordan elektrik qatarını
izləyərdik,
yorğun-arğın
işdən dənən anamızı
gözləyərdik.

Yığılardıq bu çardağa

İradə, Afət, Aidə,
Namiq, Xeyrulla, Səriyyə,
Almaz, Gūlarə, Ədilə,
Mətanət, Elçin, Həbibə.
"Xan-vəzir"di, "Beş daş" idi

oyunumuz.

Şən, qayğısız günlərimiz.

Maştağa – bazar yerimiz,

Buzovna – çımərliyimiz.

Qaynayıb daşardı çardaq,

Xəzri tək coşardı çardaq.

Xatirə beşiyi çardaq.

Həmin bağlı,

hamısı həmin.

Niyə görən qum yollara

döşəyiblər asfaltları,

hörüblər daş hasarları?

Əncir, üzüm ağacların
kəsib
küknar əkibdilər.

Bu günümlə dünənimin
arasına

Görünməz sədd çəkibdilər.

Qonşular yad düşübdülər.

Boylanıram dünənimə
yana-yana.

Hər nə varsa mənə yaxın,
mənə doğma

təkcə məndən ayrı düşən,

xatirimdən,

gözlərimdən silinməyən
uşaqlıqdır,

bir də əziz ata,

ana.

TƏNHA QADIN

Anama

Göz yaşlarının yanağının sığalı,
Qəm-qüssədir qəlb evinin qonağı,
Ağ saçların qara günün sınağı,
Tənha qadın, alın yazın beləymış.

Geri dönməz ötən günlər, ha çağır,
Xatirələr ürəyinə qəm yiğir,
Yay günü də günlərinə qar yağır,
Tənha qadın, alın yazın beləymış.

Görünmür ki, azdırasan, azasan,
Yuxu deyil, görüb tərsə yozasan,
Əlin çatmir yazılımı pozasan,
Tənha qadın, alın yazın beləymış.

AXIR Kİ...

Dilarə xanıma

Acısı şirindən bol verilibdir
Kədəri sevincə möhtac dünyanın.
Eləcə əlindən tutub gedirsən,
Heç gözü doymayan bu ac dünyanın.

Elə bil bəxtini yazanda sınb,
Tanrıının əlində qələmin ucu.
Dərd min üsulla qırır qəlbləri,
Sən nə birincisən, nə də sonuncu.

Beş kişi qaldırıb, çəkməyən yükü,
Alıb daşıyırsan başqa biçimdə.
"Əvvəlin gəlincə, axırın gəlsin", –
Belə bir deyim var elin içində.

Qol açıb süzəsən övlad toyunda,
Qoy bitsin axır ki, bu ağrin-acın.
Bir gün nəvələrin qaçşın üstünə.
Nənəyə dönəsən, Dilarə bacım.

İBRAHİM İLYASLIYA

Tanrı verən ilham tutsa yaxandan,
Yazan əlin yolu azsa, zülümdü.
Ədalətlə nizama sal hər nə var,
Düzü görüb, əyri yazsan, zülümdü.

Taxtimizi qururuq biz birtəhər,
Bu ömür-gün bal-şəkərdi, ya zəhər?
İbrahim də gileylənməsin hədər,
Şair olmaq özü elə zülümdü.

Nəzakətəm, daşı tök ətəyindən,
Şairlərin Tanrı tutur əlindən.
Xar olmasın heç kəs öz əməlindən,
İnsan olmaq zülümdən də zülümdü.

BU DAĞDAN

Ay el-obam, o dağ sənsən, bu dağ mən,
Bir kökdənik, ağac sənsən, budaq mən.
Sinəmizə çəkdirilən bu dağdan
Dağ əriyər, heç nə qalmaz bu dağdan.

Yarın küldü, od düşməmiş yarına,
Səbr eylə, qoy yanıqların sarına,
Sığal çəkib dərd könlünün barına,
Bar gözləmə, ta qurumuş budaqdan.

Heç bitməzmiş dildə bitən diləklər,
Ələnərək göydə oynar ələklər,
Ocağını söndürübsə fələklər
Nə umursan bəxt deyilən çıraqdan?

Son ümidiñ bada gedər beləcə,
Hamı kimi o da gedər beləcə,
Yar dediyin yada gedər beləcə,
Yada dönüb, boylanarsan qıraqdan.

Gün-gün ötən aya, ilə əl eylər,
 Əcəl bizi uzaqlardan "gəl" eylər,
 Qoca dünya dediyini, bil, eylər,
 Ötüb gedər, heç nə qalmaz o çağdan.

HƏYATI MÖCÜZƏ BİLƏK

Həyatın qəribə qanunları var,
 İnsanı oynadır oyuncağı tək.
 Hərdən üzümüzə gülüş də qonar,
 Hərdən də yandırır od-ocağı tək.

Yaxşını pis ilə qoyur üz-üzə,
 Xeyirə güc gəlir şərin hiyləsi.
 Güclü quyu qazır yazılıq gücsüzə,
 İsləyir biçaqtək dərin hiyləsi.

Mən belə görmüşəm dünyani, belə,
 Gözü düzəldəndə, qaş düşür yerə.
 Paxillar, naqislər meydan sulayır,
 Dilin dinc durmasa, baş düşür yerə.

Hər kəsin qəlbində dinsin vicdanı,
 Nə olar, həyatı möcüzə bilək.
 Zamanı incidib, qovan dünyani
 Qorusun gözəllik, məhəbbət, istək.
 Nə olar, dünyani möcüzə bilək,
 Nə olar, həyatı möcüzə bilək.

Gələn və gələn
Gələn və gələn
Gələn və gələn
Gələn və gələn

EY DÜNYA

Ey dünya, qədrini biləninmişən,
Ya sənə əl çalıb, güləninmişən?
Çoxu gəlib-gedib, izi qalmayıb,
Səni qarış-qarış böləninmişən?

Nadan var yetişib ucuz şöhrətə,
Alim ad alınca gözü kor qalıb.
Ey dünya, min dəfə aşınmışan sən,
Şükür ki, kül altda yenə qor qalıb.

İstənmiş qadın
İstənmiş qadın
İstənmiş qadın
İstənmiş qadın

İstənmiş qadın
İstənmiş qadın
İstənmiş qadın
İstənmiş qadın
İstənmiş qadın
İstənmiş qadın
İstənmiş qadın
İstənmiş qadın

Falayə qadağdı ömür yaxşıda
Fidarçı qayğıdan yolan çıl vanlı

Təməm nəzakət
Qədən alişəb

ANAM

İsti nəfəsinmiş həyatım, anam,
Sənsiz keçən illər boşdur, hədərdir.
Bəxtəvər olmuşam səninlə, anam,
Yoxluğun əzabdı, bitməz kədərdir.

Gör neçə vaxtdı ki, həsrət qoymusan,
Səsinə, sözünə, özünə anam.
Torpağın qoymayıb bircə yol baxam,
Ay kimi nurlanan üzünə, anam.

Hər gün səsləyirəm ürəyimdəcə,
Dilimdə qaralan sözüm axtarır.
Həsrətin çəkirəm gör neçə ildi,
Eh... səni hələ də gözüm axtarır.

BİR DOSTA

Şairə bacım Fərqanəyə

Qəfildən başlayır sonun əvvəli,
Qaytarmaq olmayıb bitəndə vaxtı.
Göylərin hökmüylə sehrlı əllə,
Hər kəsin alnına yazıldı baxtı.

Gecəni gündüzə bir çevirən var,
Yağışlar yağarmı bulud dolmasa?
Adəmlı, Həvvahı dünya dediyin
Olmazdı Tanrıının əmri olmasa.

Qəzalar, qədərlər ötər bir anda,
Mələklər hay salıb oxşar boyunu.
Haqdan üzülməsə ömür dediyin
Neylər Əzrayılın ölüm oyunu.

"Get" deyən düşmənin birdisə, dostum,
"Qal" deyən dostların, min ağlayan var.
Bizim duamızı eşitdi bil ki,
Səni nəzərində bir saxlayan var.

Fələyə qalsayıb ömür yazında
Edərdi payızda solan gül səni.
Tanrıını sevərək yaşa, bacım, sən,
Əcəlin əlindən aldı, bil, səni.

75 BAHAR

*Nahid Hacızadənin
75 illiyi münasibətilə*

Yetmiş beş bahardır sən yol gəlirsən,
Yollar yol yorğunu etməyib səni.
Dağlardan süzülən bulaq kimisən,
Tikanlar yolunda bitməyib sənin.

Yoluna qəlbinin işığı düşüb,
Heç vaxt taleyinlə əyişməmisən.
Zamanın amansız gərdişlərində
Sən heç vaxt simanı dəyişməmisən.

Sonu gözəl bitən nağıllar kimi
Qələmin pisliyə köklənməyibdir.
Qoşa yaşamışan sözlə, sənətlə,
Yaratmaq istəyin tükənməyibdir.

"Qalx, qalx, ulu torpaq", – səslənişinlə,
Arzular, ümidiłər solmasın dedin.
Car çəkib aləmə sən var səsinlə,
"Qıdas qiyamətə qalmasın", – dedin.

Canlı şahidisən "Qanlı Yanvar"ın
Haqsızlıq içini yandırıb-yaxdı.
Bədxahlar efiri susdursalar da,
Həqiqət qəlbindən sel kimi axdı.

Ölümlü-itimli dünya dediyin
Alıb dostlarını bir-bir əlindən.
Dönüb xatirəyə, dönüb yaddaşa,
Ərməğan etmişən "Yada düşdü"dən.

Baharda dünyaya göz açmışan sən,
Həlimlik, kövrəklik xislətindədir.
Hələ çox arzudan söz açmamışan,
Zəkanın qüdrəti qələmindədir.

Sən əsl ziyali, sən əsl insan,
Yaşadın əqidən, amalın üçün.
Yaşa, dağlar oğlu, yaşa hələ sən,
Yetmiş beş dediyin nədir səninçün?

HƏLƏ BİR ƏLLİ DƏ YAŞA SƏN, LAÇIN!

Laçın müəllimin 50 illik yubileyinə

Ömrün əlli ilin vurdun sən başa,
Mərd oğlu, mərdliklə gəldin bu yaşa.
Hünərin bəllidir dosta, sirdaşa,
Səndən qüvvət alsın qohum-qardaşın,
Hələ bir əlli də yaşa sən, Laçın!

Ömründən qara xətt keçməsin daha,
Yolun açıq olsun aydın sabaha.
Elinə güvəndin, şükür Allaha,
El də ad veribdi "çörəkçi Laçın",
Hələ bir əlli də yaşa sən, Laçın!

Yaltaqdan, paxıldan uzaq gəzmisən,
Sən dünya malına göz dikməmisən.
Məzaim yurdunun göz bəbəyisən,
Ad-səni örnəyin, ruhu duaçın
Hələ bir əlli də yaşa sən, Laçın!

Sözü de eşidən arifsə əgər,
Nadana sözünü xərclemə hədər.
Düz sözü demək də istəyir hünər,
Adına borclusən bu cəsarətçin.
Hələ bir əlli də yaşa sən, Laçın!

Başına yiğişsin dostların bu gün,
Şahidi olsunlar bu xoş gününün.
Ürəyi genişdir Şəmkir oğlunun
Açın süfrələri, siz geniş açın,
Hələ bir əlli də yaşa sən, Laçın!

Sevgidən qurmusan öz dünyani sən,
Bilənlər bilir ki, binədən mərdsən.
Dosta dost əvəzi, namərdə dərdsən,
Oğul, qız ömrünə qoy işiq saçsın
Hələ bir əlli də yaşa sən, Laçın!

50 YAŞIM

Müsahibim, həmsöhbətim,
yol yoldaşım – 50 yaşım,
Təkcə ömür ağacının budağında
adi yarpaq deyilsən sən,
Titrək-titrək əllərimlə qırım, atım.
Yaşadığım illərimsən,
Ömrün əriş-arğacında
şirin, acı günlərimsən.
Əlli ildir yol gəlirəm səninlə mən.
Sən ömrümün əlli illik yaddaşsan,
Həm baharı, həm qışsan.
Birgə keçdik bu yolları
Ələkləndi səhvim, düzüm,
Bir çiçəyin ləçəyidi mənim sözüm.
Bu ömürdə nələri mən itirdimsə,
Nələri mən gətirdimsə
Səninləydim, əlli yaşım.
İldirimişlər, şimşəklərlə hər çavaşım.
Qürurumsan, vüqarımsan,
Qarşısında mərd dayanmışan.
Sən yaddaşım, məsləkdaşım,
son sirdaşım – 50 yaşım.

ARZULAR

Bir adam varmı ki, diləksiz olsun,
Arzusuz adam yox bu kainatda.
Arzumun şirini-şəkəri çoxdur,
Arzular yaşadır məni həyatda.
Hər ürək bir uzaq arzuya bənddir,
Arzusuz könüllər bir parça ətdir.
Əlində acizəm aman, arzular,
Ürəyim anamı yaman arzular.
Beləcə haçandı ağrılı, kövrək,
Əlçatımad arzuyla çırpınır ürək.
Dözümüz yox daha, səbrim bir tikə,
Hər şeyə əlac var, ölümdən özgə.
Qəlbimin odunu verməkdən ötrü,
Ürəyim anamı görməkdən ötrü,
Özünə bir acı ölüm arzular.

* * *

Bu dünya bir imtahandı, sınaqdı,
Çoxu bilmir nə doğru, nə nahaqdı.
Bir inamla yaşayıram dünyada,
Bir inam var – O doğrudur, O haqdı...

ALMA ƏLİMDƏN

Tanrım bəs deyincə sınağı məni,
Yolladı, köç etdim dağ-daşa qaldım.
Bir cığır aradım düzə çıxmağa,
Qırılan izimlə baş-başa qaldım.

Çekdiyim əzablar yormadı məni,
Fələk tərs üzünü döndərdi axır.
Göy üzü eşitdi dualarımı,
Səni mükafat tək göndərdi axır.

Sənə yalvarıram, Allahım, sənə,
Yetirmi harayım yanına qədər?
Bu ümid payımı alma əlimdən
Ömrümün-günümüzün sonuna qədər.

İNGOMİJİ AMƏLİ

Aşağıdır ölümlər, qəmərərək vəl qəmərərə
Məmələr vənər-şəh məməsərərə, dəvələr
Məmələr vənər-şəh məməsərərə, dəvələr
Məmələr vənər-şəh məməsərərə, dəvələr

Aşağıdır ölümlər, qəmərərək vəl qəmərərə
Məmələr vənər-şəh məməsərərə, dəvələr
Məmələr vənər-şəh məməsərərə, dəvələr
Məmələr vənər-şəh məməsərərə, dəvələr

Aşağıdır ölümlər, qəmərərək vəl qəmərərə
Məmələr vənər-şəh məməsərərə, dəvələr
Məmələr vənər-şəh məməsərərə, dəvələr
Məmələr vənər-şəh məməsərərə, dəvələr

ÖLÜM

Ölümün gözünün içində baxdım,
Ölümü hər anın özündə daddım...
Necə qəribədi, ölüm dən qaćıb,
Ölümə gedirəm hər an bir addım.

GETMİŞƏN

Mərhüm şair qardaşım Alim Məhərrəmliyə

Dünya çox incidə bilərdi səni,
Bəlkə düz etmişən, çıxıb getmişən.
Qısa bir ömürlə sınadı səni,
Yoxsa bu dünyani yixıb getmişən?

O zərif vücudə sığmırıldı ürək,
Yükü ağır idi, çəkmirdi ürək.
Sorğudan, sualdan bezmişdi ürək,
Canını dışına sıxıb getmişən.

Yaman tez çəkildi duman dağlara,
Qara baxta sevdalı yox ağlaya.
Yuvan da yox qapısını bağlaya,
Bir oğrun sel kimi axıb getmişən.

Havani çaldılar, düşdün oyuna,
Fələk yaman saldı səni toruna.
Oynayan olmayıb yoxsa toyuna,
Bu dərd ürəyini sıxıb, getmişən.

Ölümün Tanrıya aparan yolmuş,
Çiçek arzuların açmadan solmuş,
Şəklinə baxıram gözləri dolmuş,
Dünya pəncərəymiş, baxıb getmişən.

ETÜD

Pəncərəm açılır qəbristanlığa,
Gördüyüm mənzərə gözüümə batır.
Məəttəl qalıram uca Tanrıya –
Alimi cahillə yanaşı yatır.

Burda soruşturmalar kimsən, nəçisən,
Möminsən, canisən, ya diləncisən.
Cərgəylə uyuyur sakit qəbirlər,
Burda heç bilmirsən sən neçəncisən.

Kasıbü, varlısı bilinmir burda,
Özü öz xoşuya gələni yoxdur.
Libası eynidir hər kəsin burda,
Axsa göz yaşlarının, siləni yoxdur.

Ömürlük sakındır bu son mənzilə,
Adı əməlində yaşayan kəslər.
Dünən bir haqq işi tərsə çəkənin
Məzarı hər kəsi düzlüyə səslər.

Cavanın tər ömrü yarımcıq qalıb,
Bu qoca nə qədər yaşayıb, Allah?!
Ömür də deyəsən düz paylanmayıb,
Bağışla, İlahi, eylədim günah.

GƏRƏK

Seyr etmək istəsən göy qurşağıını,
Əvvəl yağışına dözəsən gərək.
Ətrini duymaqçun ömür boyunca
Ürək seçən gülü üzəsən gərək.

Qazanmaq istəsən Tanrı sevgisin,
Alovda, atəşdə yanasañ gərək.
Göylərdə süzməkçün məlekəklər kimi,
Quşlardan qanadlar umasan gərək.

ƏSKİŞƏHƏR

2013-cü ildə türkəlli ölkələrin
mədəniyyət mərkəzi seçilmişdir

Türkün qədim diyarısan Əskişəhər,
Hər daşında tarixinin yaddası var.
Dedi: "Cahan mərkəzidir Əskişəhər",
Gəzdi Xoca Nəsrəddinin diyar-diyar.
Qartalqonmaz uca-uca qalaların
Neçə-neçə dövrlərin şahididir,
Neçə-neçə zəfərlərin sahibidir.
Tarixini özü yanan
Möcüzələr şəhərisən, Əskişəhər.
Yunis Əmrə hikmətin, söz xəzinəndir,
"Özü öldü, sözü ölməz"
Neçə əsr, qərinəndir.
Camelərin qoşa-qoşa göydələni,
Ulu Tanrı dərgahına əllər açıb.
Cocuqların şirin-şirin türkülərlə dillər açıb.
"Lülə" daşın bir sərvətdir ağ gününə,
Həm bəzəkdir, nişanədir toy-düyünə.
Sən bu günsən, həm də əski,
Yaşadırsan dünənini, sabahını,

Mən də sevdim hər açılan sabahını.
Hünərinə heyran qaldım,
Sən tarixlər yaddaşsan,
Türkün məğrur, türkün sönməz ocağısan.
Qəhrəmanlar diyarısan, Əskişəhər.
Gəzdim səni, gördüm səni, sevdim səni

Əskişəhər.

BİLMİR İNSAN

Bir gün dönüb geriyə bu günü axtararsan,
"Ömr necə keçdi gör", – özünü danlayarsan.
Nə zamana ün çatar, nə də ötən çağlara,
Təkcə boylanmaq qalar itirdiyin anlara.
Gözəlliyi, gəncliyi aynada axtararsan,
Saralmış şəkilləri göznlə oxşayarsan.
İnana bilmədiyin ölümə rast gələrsən.
Soyuq daş məzarlara atam-anam deyərsən.
Övlada qanad verib, bir quş tək uçurarsan.
Yolların yorğunluğun nəvələrdən alarsan.
Zamanın "sığal"ıyla qara saçın ağrar,
Səni yaradan Tanrı öz yanına çağırar.
Ümidin yaxasına sarılıb sən gedirsən,
Nələr gözləyir səni, bax bunu bilməyirsən.

Dözməkdən bezmişəm, ruhum ağriyır,
Həzrəti İsatək sanki dardayam.
Bəxtim yatan yeri tapdım, oturdum,
O vaxtdan bu vaxta hələ ordayam.

GÖZ

"Göz qəlbin aynası", – deyib atalar.
 Gözün dəlisi var, ağıllısı var.
 Gözün qonuru var, zil qarası var.
 Gözün də özünün göz dünyası var.

Yüz dəfə eşidib, dinləməkdənsə,
 Bir dəfə göz görsə, kifayət edər.
 Gözün göz fikri var, göz yaddaşı var,
 Durular, saflaşar, müləyimləşər.

Gözlər nələr deyər, nələr danışar?
 Dərdin acısını çəkər içində.
 Qəlbin dərd yükünü yüngülləşdirər,
 Özüsə qərq olar, çökər içində.

Qəlbin nə çekdiyin göz yaxşı bilər,
 Gözlər dil açmasa, ürək təklənər.
 Gözlər həm ağlayar, həm də ki, gülər,
 Göz gözə zillənsə, ağıl təklənər.

Göz var hiyləsindən baş açmaq olmaz,
 Göz var qılinc qədər sərtdir, itidir.
 Göz var eləacdır, doyurmaq olmaz,
 Göz var "gözütəx"dur, nəfsə mütidir.

Göz əgər görməsə, ürəklər sevməz,
 Məcnunun gözüylə sözək Leylini.
 Gizlədə bilmədi, gizlədə bilməz
 Gözlər sevdiyinə olan meylini.

Ürəyə hökm edər bir baxışıyla
 Bir göz qırıpında sevər özü də.
 Gözlər ürəklərin sırrını paylar,
 Gözündən oxunar ürək sözü də.

Saraldo patırpaş şəfi uchurkelyif tay şəfi
nibit, nibratər işləp omlıp tay şəfi
Saraldo patırpaş nibratər işləp omlıp tay şəfi
nibit, nibratər işləp omlıp tay şəfi

SEVDA

Sevda nədir?

Sevda – sehr, möcüzədir.

Sevda ki var, odu sönmüş can evinə
isti, ilhq nəfəs verər.

Sevdasının işığından
ətrafına nur ciləyər.

Sevda var ki, qəlb evini "uf" demədən
yixar, sökər,

Sevda var ki, viran qalmış bir ürəyi
qurar, tikər.

Sevda var ki, illər ilə bağlı qalan
qəlb qapısın açarını
tapar, açar.

Sevda var ki, paslı, kirli ürəklərin
pasın, kirin yuyar, atar.

Sevda da var "gözün kökü saralanda"
ömrün, günün lap sonunda
gəlib çıxar.

Mən istərəm buza dönmüş
qar adam da
sevdalansın.

Sevdalansın ən çirkin də.

Sevdasının gözündə o,
gözəllərin gözü olsun.

Qəlbi daşa dönənlər də sevdalansın.
Daş üzəklər sevdalanıb,
sevdasından muma dönsün.


RAMİLƏ, AYTƏNƏ, ELXANA

Ramilim, Aytənim, Elxanım mənim,
Sinəmdə ikinci üzəksiniz siz.
Bəxtimin üstündə göy qurşağıtək,
Görünən ən gözəl bəzəksiniz siz.

Ramilim – qəlbimin ilk sevinc payı,
Könlümdə-gözümdə uçulmaz qalam.
Aytənim – tək qızım, tək dan ulduzum.
Elxanım – dəcəlim, ərköyün balam.

Ümid bağçasından, arzu bağından
Sizinçün tər güllər üzəcəyəm mən.
Bəxtəvər-bəxtəvər bir gün qol açıb,
Sizin toyunuzda süzəcəyəm mən.

KÖSMÜŞAM
*Haçansa...
sevgi
şəirləri də
yazardım*



KÜSMÜŞƏM

İynənin ucu qədər qalan ümid izindən,
Hərdən heç görünməyən ümiddən küsmüşəm mən –
Mən səndən küsməmişəm.

Mənimçün dərilməyən çiçəklərdən küsmüşəm,
Murada yetmədiyim diləklərdən küsmüşəm –
Mən səndən küsməmişəm.

Gözlərində gizlənən yalanlardan küsmüşəm,
Ürəyimdə yığılıb qalanlardan küsmüşəm –
Mən səndən küsməmişəm.

Əllərim küsüb səndən, daha yanmaq istəmir
Özgə sığalı ilə alışan əllərinin atəşində,
odunda...

O əllər küsüb səndən,
Mən səndən küsməmişəm.
Dilimdə qəhərlənən sözlərim küsüb səndən,

Neçə yol, neçə cığır, izlərim küsüb səndən.

Mən səndən küsməmişəm.

Sevdamızdan dil açan nəğmələr küsüb səndən,
Xatirəyə çevrilən o illər küsüb səndən –

Mən səndən küsməmişəm.

Küsmüşəm öz baxtından, fələk quran
taxtından,

Ömrü külək tək qovan zamanımdan, vaxtimdan –

Mən səndən küsməmişəm.

Mən səndən küsməmişəm.

ÖLƏNƏ QƏDƏR

Gəl tutaq əl-ələ, gedək səninlə,
Uzanan bu yollar bitənə qədər.
Gedək, bələdçimiz sevgimiz olsun,
Yollardan izimiz itənə qədər.

Sevgimiz bir cənnət yaşatsın bize,
Hicran üzümüzə gülənə qədər.
Dayanaq göz-gözə, nəfəs-nəfəsə,
Günəş təzə donun geyənə qədər.

Dilimiz susanda, gözlər danişsin,
Ürəklər alışib yanana qədər.
Bitsin bu intizar, bitsin bu həsrət,
Həyatdan bir ümid alana qədər.

Sevgidən çələnglər hörək səninlə,
Çöllərə gül-çiçək çıxana qədər.
Qaçaq bu dünyadan əzablarından,
Kədər qapımızdan baxana qədər.

Tələsək, ömürə etibar azdır,
Tale qəm, sevinci bölgənə qədər.
Bir sən ol, bir də mən, bir də sevgimiz,
Yaşayaq bu eşqi ölünlə qədər.

Şəhər manə bu dünyaya sevincə də verənən,
Əldənən qızılımın vənənən.

OLDU

Ay ömrümə nur çiləyən,
Sonra gün-gün puç eləyən,
Elə getdin – köç eləyən
Durnalar da yalan oldu.

Eşq bir odmuş, mən inandım,
Kim soruşdu susdum, dandım.
Həsrətində elə yandım,
Leylilər də yalan oldu.

Dilimdəki aman-aha,
Baxıb batma sən günaha.
Səbrim yoxdu, tez gəl daha,
Vallah, mənə olan oldu.

QƏMİN YANINDA

Sən mənə bir dünya sevinc də versən
 Nədir ki verdiyin dərdin yanında?
 Həsrət yollarında mən təklənmişəm,
 Məni tək qoymusən qəmin yanında.

Təkcə göz yaşlarıım çatıb dadıma,
 Sevincə qəm qatıb hər an vermisən.
 Elə bil Əzrayıl qaçırl dalımcıa,
 Sən də ölümümə fərman vermisən.

Sevda yollarının yorğunuyam mən,
 Tökülən göz yaşım indi qan dadır.
 Adınla başlayan qəm unudulmur,
 Yerimi, göyümü dərdin yandırır.

Sən mənə bir dünya sevinc də versən,
 Kədərlə bir yerdə çəkilir adım.
 Acını şəkər tək dadım deyirsən,
 Qəlbimi göynədir ahım, fəryadım.

Sən mənə bir dünya sevinc də versən,
 Kədərim dillənir yenə sonunda.
 Həsrət yollarının yorğunuyam mən,
 Məni tək qoymusən qəmin yanında.

SEVGİDƏN AĞLA

Ürəyin sevirsə, xoşbəxt adamsan.
Yaşıl ümidişlərin solubsa, ağla.
Varsa yar yolunda nigaranlığın,
Ürəyin bulud tək dolubsa, ağla.

Saçında görünən o ağ telləri
Taleyn qaralan telinə bağla.
Üz tutub dərdini göylərə söylə,
Göz yaşı iz salsın üzünə, ağla.

Gecikmiş bir eşqin dadı necədi?
Gəzdirni izini gündüz çıraqla?
Gəzib ağlamağa bir yer tapmasan
Baş qoyub dizinə, özünü ağla.

Könlüm, bu sevdanın ünvanı yoxdu,
Qoşul küləklərə axtar, soraqla.
“Göz yaşı ürəyə axsa, dərd olar”,
Sinəmə sığınib, doyunca ağla.

BƏHANƏ GƏZMƏ

Sən Allah, getməyə bəhanə gəzmə,
Çoxdan hazır idin, çıxıb gedirsən.
Həsrətin əlindən tutub, qaldırıb,
Könlümün evini yıxıb gedirsən.

Məndən inciməyin bir bəhanədir.
İndi həsrətimə qıslımişam mən.
Ürəyin hökmündən hara qaçırsan?
Sənin ürəyindən asılımişam mən.

GECİKDİN

Gecikdin, gecikdin, yaman gecikdin,
Ürəyim min ahla dindi, gəlmisən.
Vaxtsız qapı döyən bir qonaq kimi
Ömrün payızıdı, indi gəlmisən.

Saçımın dənində nə tapacaqsan,
Mən nələr çəkmişəm, bildinmi, söylə.
Mənim ürəyimin öldüyü yerə
Son dəfə baxmağa gəldinmi, söylə.

Qoyummu girəsen könül evimə?
Günlərin bir günü yıxıb gedəsən.
Nə deyim – gözümən çəkib gözünü,
Elə bəri başdan çıxıb gedəsən.

Səni yad gözlərdən harda gizləyim?
Dilim qifillanıb önündə indi.
Yamanca gecikdin, neyləyim səni
Ömrümün bu payız günündə indi?..

Elə bil yuxusan tərsə yozulan,
Ha yandan gəlirsən heç bilmirəm sən.
Sonuncu dəfədi baxta yazılan
Göylərin verdiyi cəzasan, nəsən?

ADI GİZLİNƏ

Bir ötən sevgini unutmaq üçün
Mənim ürəyimə qonaq gəlmisən.
Buz tutmuş qəlbimə sıxıb üzünü,
Gözündən oxunur soraq, gəlmisən.

Bilirəm, ayrılıq yıxıb evini,
Mənim sevgim belə dadına yetmir.
Pərişan-pərişan göynəyən səsin
Səni atıb gedən yarına yetmir.

Mənim nəvazişim karına gəlmir,
Könlümün yanğısı közdü, sönməyir.
Nədənsə, "əlvida" deyib getməyə
Ürəyin yol vermir, dilin dönməyir.

Səsi qulağında, ətri başında
Unuda bilmirsən təravətini.
Hərdən sədəqə tək verirsən mənə,
Ümidsiz eşqinin hərarətini.

Mənim məhəbbətim bitən eşqini
Unuda bilməkçün ümid yeriymiş.
Səni diri-diri öldürüb, ölen
Sevdalar qəlbində hələ diriymiş.

Yoruldum, tükəndi taqətim, gücüm,
Əlacın tapmadım çəşqin dərdinin.
Bilirəm həsrətin çəkirsən, gülüm,
O ötən sevginin, məhəbbətinin.

SƏN GETSƏN

Sən getsən, boşalar bu dolu dünya,
Bu boyda cahanda tənha qalaram.
Mən səni Günəşdən, Aydan soruşub,
Göydə ulduzlardan xəbər alaram.

Qalaram baş-başa xatırərlə,
Gözümə baxanlar dərdi görərlər.
Baş alıb gedərəm hayana gəldi,
Bu Leyli sevdalı mərdi görərlər.

Sən getsən, bilmirəm nə edərəm mən,
Kimə üz tutaram axtara səni.
Ömür payımdan da pay verərəm mən,
Yenidən ömrümə qaytara səni.

Sən getsən, boşalar bu dolu dünya,
Diriykən ölüyə dönüb yaşaram.
Üzdə ümidi şama döndərib,
İçimdə şam kimi sönüb yaşaram.

DEYİLƏM

Ömürlük tutmuşam əlindən sənin,
Əlimi əlindən çəkən tapılmaz.
Gözlərin köz olsa bir başqa gözdə,
Mənim tək göz yaşı tökən tapılmaz.

Yalandı, gerçəkdi şirin vədlərin,
Ayırıb seçməyi fikirləşmədim.
Dünyada çox şeydən keçsəm də bir yol,
Mən səndən keçməyi fikirləşmədim.

Əllərim əlindən soyuq tutsa da,
Könlümdə şübhələr bitirmədim mən.
Təqib eləmədim hər addımını,
Sənə inamımı itirmədim mən.

Səninlə biz elə doğmalaşmışıq,
Səndən özgəsini görən deyiləm.
Ruhumda, canımda yerin başdadır,
Yerini heç kəsə verən deyiləm.

EHTİYACIM VAR

Sevgisiz gözümə baxma, sevgilim,
Görən gözlərimin özüsən axı.
Sevgisiz bir kəlmə kəsmə, sevgilim,
Dilimin ən şirin sözüsən axı.

Səninlə açılır sabahım, – dedim,
Sənsiz gündüzüm də axşam kimidi.
Səni haraylayan, səni oxşayan
Ümidim sinəmdə ağ şam kimidi.

Arzumu gözümüzdə qoyma, sən Allah,
Yad izi düşməyən qarlı dağımızsan.
Ən ağır günümdə, ən dar günümdə
Qəmlərə şərifikim, dərd ortağımızsan.

Səninlə şahiyam bu Yer üzünü,
Başında eşq adlı qızıl tacım var.
Ömrümün sonuna yetincə, bil ki,
Sevginə həmişə ehtiyacım var.

KÖNLÜMÜN

Nə vaxtdır gülüzlü yar sorağında,
Xəyalı göylərdə süzür könlümün.
Ayrılıq görünməz buz əlləriylə,
Üzür umidini, üzür könlümün.

Kəsdirib qapımı, qışı görürsən,
Gözümüzdə buz tutan yaşı görürsən?
Fələyin atlığı daşı görürsən,
Sevda günlərini əzir könlümün.

Qaraldı ağ üzü qalan qaramın,
Neyini dərim ki, vaxtsız barımın?
Üzünü görsəydi bir də yarımin,
Nisgili qalmazdı nəzir könlümün.

RÜBAİ

Bir eşq kitabıyam, soraqlanacam,
Duygumla, hissimlə varaqlanacam.
Şeirimdə adını yaşatmaq üçün
Sənin sevdan ilə yaraqlanacam.

KÖNLÜMƏN

Nəvəndər güləşləyin və qızı
Xəvəf qızılıca bəzürlə kəmənədil
Avşarlı gələnənə həzərətə
Qızılı qızılı, həzərətə kəmənədil.

Kəstirən qızılı, aşıq gələnə
Gələnələp bəzənənə yəqən gələnə
Dəbədə mənənə dəri gələnə
Sənən gələnənə nəcəf kəmənədil.

Qızılı aşıq qızılı qəzənə
Bəy ni da həvək vəzənənə həmənə
Dəbədə qızılı bir də vəzənə
Nəqılı qızılı, qızılı kəmənədil.

* * *

Yar, könül bağçamın seyrəngahının,
Gəl bir qonağı ol, bir nəzər eylə.
Seyrini duymasan gülün-gülşənin,
Özün bu cənnətdən get, həzər eylə.

BAYATILAR

Əzizinəm üzümə,
Sevgin nurdur gözümə.
Dünyanı dəyişmərəm
Sənin bir xoş sözünə.

Bar üstünə bar gəlir,
Dövlət gəlir, var gəlir.
Məndən müştuluq istə,
Xəbər ver ki, yar gəlir.

Bülbül gülə aşiqdi,
Gül bağa yaraşiqdi.
Dəyişməz min gözələ,
Yarım mənə aşiqdi.

Yolları qarmı görən,
Gəlib çıxarmı görən,
Mən yara vurulmuşam
Xəbəri varmı görən?

Eldir Vətənə arxa,
Qəlbə bitənə arxa.
Yad mənə arxa olmaz,
Oğuldur mənə arxa.

Xəzan oldu yarpaqlar,
Yada qaldı torpaqlar.
Bəxtəvər o anadır
Oğlu gözün torpaqlar.

Ömür çatdı yarıya,
Kimim var ki, araya.
Xoş o kəsin halına
Oğul-qızdan yarıya.

Mən aşiqəm aldı yar,
Məni dərdə saldı yar.
Çox gözlədim gəlmədi,
Üzüqara qaldı yar.

Əzizinəm narım var,
Budağında barım var.
Neynirəm var-dövləti,
Sənin kimi yarım var.

DÖZƏRƏM

Ey gül, yaxdin nə qədər canı oda, yax, dözərəm.
Qəminə, möhnətinə biəlacam, bax, dözərəm.

Nə edim, günlərim olmur xoşixtiyar sənsiz,
Xoş keçən günü anıb da yanaraq çox dözərəm.

Xiffətin çəkmək gecələr peşədir könlümə, bil,
Günə həsrət çəkir Ay, Aya baxıb, qorx, dözərəm.

Yar məni aşiq edib asimana uçmaq üçün,
Uçaram asimana, eşq göyüñə sağ, dözərəm.

Fəsli-gülzərin başına eşqim hər an dolanır,
Gər payıma düşsə əgər şaxta-boran six, dözərəm.

Mən qarabəxtliyə hər kim ki, yordan müjdə verə,
Düzərəm qarə günə, əlbəttə, ağı ağı, dözərəm.

Bülbüllər xoş avazı güldən alır, ay gözəlim,
Gir könül bağçama sən, gülləri gəl, yiğ, dözərəm.

Şux yerişli, xoş baxışlı yarımı gözləyirəm,
Gözümü yummayaram sübhə qədər, oxx, dözərəm.

Heç demə dediklərin röya imiş, ay Nəzakət,
Yar sənə aşiq imiş, söyləmə ki, yox, dözərəm.

DƏYƏR

Yarımın sevgi dolu bir baxışı, ay ürək, səninçün min
cana dəyər.
Göstərsə bircə dəfə sərt baxışı, sanaram zülməti-
zindana dəyər.

Süzülə bal dilindən sözər axa, ürəyim şadlanar,
hey cuşa gələr.
Deyilən hirsli, acı kəlmələrin, söyləyim, hər biri çox
xoşa gələr.

Canına qurban edim qoy canımı, yarımin varlığı
dünyaya dəyər.
Belə bir yarı olan bəxtəvərin, hər günü bir deyil,
min aya dəyər.

İşvə-nazın qələbəsi, qələbəsi işvə-naz
Vəfəsi vəfəsi, vəfəsi vəfəsi, vəfəsi vəfəsi.

Bəndi işvə-naz, işvə-naz
Vəfəsi vəfəsi, vəfəsi vəfəsi, vəfəsi vəfəsi
İşvə-naz, işvə-naz, işvə-naz
Bəndi işvə-naz, işvə-naz, işvə-naz
Vəfəsi vəfəsi, vəfəsi vəfəsi, vəfəsi vəfəsi.

* * *

Sənə vəfasızsan demərəm daha,
Vəfa məhəbbətin qəlb yoldaşıdır.
Məhəbbət sönübsə, qınama daha,
Ayrılıq eşqlərin əlhəd daşıdır.

AMANDI

Gözəllərdə vəfa olmaz, bilirsən,
Vəfasıza könül vermə, amandı.
Gözelinkı işvə-nazdı, vəfa yox,
İşvə-nazı qəlbə hörmə, amandı.

Naz sözülər kirpiyindən, qaşından,
Üz qurumaz gözlərinin yaşıdan,
Atüb gedər, ağlın çıxar başından,
Yıxar səni başda tirmə, amandır.

Hər ağızdan adına bir söz çıxar,
Eşitdikcə ürəyinə köz yaxar.
Saray tiksən tez uçurub, tez yıxar
Qara gözdə qara sürmə, amandı.

İSTƏDİM

Musiqisi Tahir Əkbərindir

Aynamdı baxdığım qara gözlərin,
Əriyib içində itmək istədim.
Açıb uzatdığını qolların üstə
Bir şirin yuxuya getmək istədim,
Mən səni istədim, səni istədim.

İlk baxış yandırıldı, yaxdı könlümü,
Gözümdə ildirim çaxsın, istədim.
Baxışın qalmasın təkcə üzümdə,
Qəlbimi yandırıb-yaxsın, istədim.
Mən səni istədim, səni istədim.

Bir aylı gecədə xəyal atını
Səninlə bərabər çapmaq istədim.
Sayrışan ulduzlar arasındaki
Bəxtimin ulduzun tapmaq istədim.
Mən səni istədim, səni istədim.

Uzadıb əlimi, əlindən tutub,
Hər şeyi unudub atmaq istədim.
Sevdan bir dənizdi, ləpələnərək
Sən adlı sahilə çatmaq istədim.
Mən səni istədim, səni istədim.

Bu ömrün ayını, ilini sənlə
Sonuncu günədək bölmək istədim.
Səninlə yaşayıb sevdalı ömrü,
Sonra da qoynunda ölmək istədim.
Mən səni istədim, səni istədim.

SİLMƏDİ

Ötəndən-keçəndən xəbər almışam,
Haçandı beləcə fikrə dalmışam.
Gülüzlü yarıma həsrət qalmışam,
Qoyub gözlərimi yolda, gəlmədi.

Əl açıb nə sərvət, dövlət istədim,
Yar verən eşq adlı zillət istədim.
Allahdan ömür yox, möhlət istədim,
Naəlac günüümü yəqin bilmədi.

Yarpaq misalliyam bu titrəyişlə,
Yoxdan var olaram bircə görüşlə.
İntizar könlümə məlhəm gülüşlə,
"Gülüzlüm" söyləyib üzə gülmədi.

Od olub, alışib, yanıb üzümdə,
Qaralıb, qırılıb, sınib üzümdə,
İndisə, göz yaşım donub üzümdə,
Qurbanı olduğum gəlib silmədi.

AY GÖZƏL

Tellənib-yellənib hamarlanan vaxt,
Tellərin, sellənib tumarlanan vaxt,
Gözlərin süzülüb xumarlanan vaxt
Nədən tez saralıb, soldun, ay gözəl.

Kim deyir ürəkdə odun qalmayıb?
Yadından çıxıbdı yadın, qalmayıb.
Kimsə dilində adın qalmayıb,
Kimin badəsinə doldun, ay gözəl.

Nə olsun yanağın allanıb indi,
Gülüşün yamanca ballanıb indi,
Çoxunun ürəyi odlanıb indi,
Görən sən kimə yar oldun, ay gözəl?

SEVGİDƏN DANİŞ

Sevgi ilahidən bir ülfət payı,
Gözlərdən süzülsün, qəlblərə axsin.
Haçan rast gətirsə bizi bir görüş,
Sən Allah nə sudan, havadan danış,
Qurbanı olduğum sevgidən danış.

Danış o ülfətdən, o məhəbbətdən,
İnsanın gərəyi o xoş niyyətdən.
O gözəl aləmlə qayna sən, qarış,
Göylərdə sayrısan ulduzla yarış.
Qurbanı olduğum sevgidən danış.

Yara könlünü aç, yordan könül al,
Sevgi dünyani qur, elə orda qal.
Çaylar kimi çağla, sellərlə yarış,
Könülümün sarı sim telindən yapış,
Qurbanı olduğum sevgidən danış.

Mündəricat

Redaktordan	3
“Bir qom bənövşə – duyğular karvanı”	8
Saralmuş yarpağa bənzəyir ömrüm	
Vətən, bizi bağışlama	13
Haqqə qovuşdurən şəhid zirvəsi	16
Yurd həsrəti	18
Həsrətəm	20
Zabit anasiyam mən!	21
Dərd	23
Darıxıram, ay ana	25
Qar yağır	28
Ömrün qatarı	31
Gəl, dərdləşək	33
Payız	34
Bənövşə	36
Gözün yaddası	37
Sən var ikən	39
Ata	41
Həmdəmim dəniz	42
Ömrüm	44
Bacıma	45
Dünya	46
Bacımın yaddası	47
Bağımız	49

Tənha qadın	52
Axır ki.....	53
İbrahim İlyashıya	54
Bu dağdan	55
Həyatı möcüzə bilək	57
Ey dünya	58
Anam	59
Bir dosta	60
75 bahar	62
Hələ bir əlli də yaşa sən, Laçın!	64
50 yaşım	66
Arzular	67
Bu dünya bir imtahandı	68
Alma əlimdən	69
Ölüm	70
Getmişən	71
Etüd	73
Gərək	75
Əskişəhər	76
Bilmir insan	78
Dözməkdən	79
Göz	80
Sevda	82
Ramilə, Aytənə, Elxana	84
<i>Haçansa... sevgi şeirləri də yazardım</i>	
Küsmüşəm	87
Ölənə qədər	89
Oldu	91

Qəmin yanında	92
Sevgidən ağla	94
Bəhanə gəzmə	95
Gecikdin	96
Adı gizlinə	97
Sən getsən	99
Deyiləm	100
Ehtiyacım var	101
Könlümün	102
Rübəi	103
Yar könül bağçamın	104
Bayatılar	105
Dözərəm	107
Dəyər	109
Vəfəsizsan demərəm daha	110
Amandı	111
İstədim	112
Silmədi	114
Ay gözəl	115
Sevgidən danış	116

Nəşriyyatın direktoru:
Əlirza SAYILOV

**Nəzakət
Ömrün qatarı**
Bakı, "Araz" nəşriyyatı – 2013

Korrektor:
Dilarə Hüseynova

Kompüter tərtibatçısı:
Murad Hacıbabayev

*Yığılmağa verilmişdir: 03.05.2013
Çapa imzalanmışdır: 17.06.2013*

Kağız formatı: 60x84 1/16

Şərti çap vərəqi: 8

Uçot nəşr vərəqi: 7.5

Sifariş: 27

Sayı: 500

Qiyməti müqavilə ilə

"Araz" nəşriyyatının mətbəəsində
çap olunmuşdur

"ARAZ" NƏŞRİYYATI
Bakı, Mətbuat prospekti
Tel: 432-34-82



Nəzakət Salah qızı Məmmədova 1962-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin psixoloqiya fakültəsini bitirib. Respublika Xatirə Kitabı redaksiyasının əməkdaşı, "Yada düşdü" jurnalının təsisçisidir. Azərbaycan Yaziçılar Birliyinin üzvüdür. "Ömrüm" (2008) və "Ömrün qatarı" (2013) kitablarının müəllifidir. Ailəlidir. 3 övladı var.